

Mustafayeva Gunes³⁸İNGİLİZ DİLİNDEN AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏNİN BƏZİ QRAMMATİK
ƏSASLARINA DAİR

Azərbaycanda tərcümənin tarixi uzundur. Min illər əvvəl müxtəlif ölkələrdə yaranmış folklor nümunolarının, klassik əsərlərin ayrı-ayrı motivlarının xalqımız arasında yayılması, folklorumuza və elmi, bədii fikrimizə sırayot etməsi, həmçinin bizim yaratdıqlarımızın onlara təsiri möhəz tərcümənin nəticəsidir.

Tərcümə xalqlar arasında mədəni əlaqələrin sıxlığmasına səbəb olur və onlar arasındaki dostluğunu və əməkdaşlığı daha da möhkəmləndirir. Tərcümə dünyanın bir-birindən uzadıq iləm gusənlərində yaşayış, maddi və mənəvi nemətlər yaradan, müxtəlif dillərdə danişan, fərqli psixoloji təbiətə malik olan xalqlar arasında qarşılıqlı əlaqə və mötəbər dostluq körpüsüdür.

Xarici dilin öyrənilməsində başlıca vasitələrdən biri tərcümədir. Tərcümə dedikdə, hər şeydən əvvəl tərcümə olunacaq fikrin tam başa düşülməsi və başa düşünlərin adekvat şəkildə ana dilində ifadə olunması nəzərdə tutulur. Tərcümə prosesində özgə dildə söylənlmiş fikir semantik, stilistik və qrammatik nöqtəyi-nözərdən təhlil olunur, hər bir sözün leksik mənası və əslubi xüsusiyyəti ilə yanaşı, onun qrammatik məna və vəzifəsi müyyəyən edilir. Bunlar isə ana dilinin normaları ilə tutuşdurulur və nəticədə xarici dildə olan fikrin ana dilindən ifadə vasitələri müyyəyənləşdirilir.

Xarici dil ilə ana dilinin lügət tərkibi və qrammatik quruluşuna arasındaki fərqlər tərcümə prosesində müyyəyən çatınılıklarə səbəb olur. Tərcümə zamanı olan bu çatınılıklar əsasən leksik və qrammatik çatınılıklardır. Odur ki, təqdim olunan bu məqələ Azərbaycan dilinə tərcümənin qrammatik əsaslarına həsr olunmuşdur. Başlıca məqsəd ingilis dilində olan elmi - texniki, içtimai - siyasi ədəbiyyatı, qəzel materialını tərcümə edərkən qarşıya çıxan qrammatik çatınılıkların aradan qaldırılması yollarını Azərbaycan dili üçün yad olan qrammatik formaları, mürəkkəb sintaktik birləşmələri və onların dilimizə tərcümə vasitələrini izah etməkdən ibarətdir.

İngilis və Azərbaycan dilləri qrammatik quruluşuna görə bir - birindən əsaslı surətdə fərqlənir. Müasir ingilis dili analitik dillər qrupuna daxil olduğundan söz birləşməsində və cümlədə sözlər arasında qrammatik - sintaktik əlaqələr, kəməkçi sözlər və cümlədə sözlərin sırası ilə ifadə edilir. Bu dildə sözlər arasındaki sintaktik əlaqələr başlıca olaraq kəməkçi sözlər - sözənləri, kəməkçi fellor, artıkl və söz sırası vasitəsi ilə ifadə edilir. Elə buna görə də ingilis dilindən Azərbaycan dilinə tərcümə edərkən bir surə qrammatik çatınılıklarə təsadüf olunur. Bu çatınılıkların aradan qaldırılmazı üçün ingilis və Azərbaycan dillərinin qrammatik quruluşunda olan mühüm fərqləri bilmək və tərcümə zamanı bunları nəzərə almaq lazımdır.

Müasir ingilis dilində sözdəyişdirməcək şəkilçilər olduğça azdır və ismin yalnız iki hali var. Ismin ümumi halda (The Common Case) olduğunu bildirən xüsusi şəkilçi yoxdur. Ismin yiyyilik hali (The Possessive Case) tak isimlərdə 's' vasitəsilə düzəlir. Sifat, say və məsələr isə hal şəkilçiləri qəbul etmir. Bu fellərdə də özünü göstərir. İndiki zamanın qeyri-müyyəyən formasında (The Present Indefinite Tense Form) üçüncü şəxsin təkində felin sonuna -s, -es şəkilçisi qəbul edildiyi halda, qalan şəxslərə heç bir şəxs şəkilçisi artırılmır və bütün şəxslərə eyni formada işlənir:

I work. We (you, they) work. He (she) works. It rains.

Keçmiş zamanın qeyri-müyyəyən formasında (The Past Indefinite Tense Form) isə felin şəxsinə göstərən heç bir şəkilçi yoxdur. Qaydalı fellərin qəbul etdiyi -ed şəkilçisi felin şəxsinə deyil, zamanını göstərir və felin şəxsi mübtədəyə görə aydınlaşır.

Felin Future, Perfect, Continuous zaman formalarında isə nə şəxs, nə də zaman şəkilçiləri yoxdur. Gələcək zamanın qeyri-müyyəyən forması *shall, will* (I shall work. You will work.), davamedic zaman formaları to be kəməkçi felin şəxs formalı (I am writing. She was reading. He will be playing.), bitmiş zaman formaları isə to have kəməkçi felin (I have received. She has written. We had played. He will have finished.) vasitəsilə düzələr.

İngilis dilində möchul növdə isə felin zaman formaları to be kəməkçi felinin müvafiq zaman formaları ilə düzəldilir (I am called. The letter is written. A lot of trees were planted və s.).

İngilis dilində xas olan xüsusiyyətlərdən biri də Azərbaycan dilindən fərqli olaraq, sözənlər arasında kəməkçi nitq hissəsinin olmasıdır. Sözənləri cümlədə sözlər arasındaki qrammatik əlaqələri tömən edir. Bu xüsusiyyət ingilis dilində sözdəyişdirməcək şəkilçilərin azlıından irəli golur. Müasir ingilis dilində ismin hal kateqoriyası morfoloji baxımından çox kasib olduğundan cümlədə isim (yaxud əzvəlik) ilə digər nitq hissələri arasında mövcud olan qrammatik əlaqələr müxtəlif sözənləri vastasılı ifadə edilir [3, 212]. Azərbaycan dilində sözənləri olmadığına görə ingilis dilində sözənlərinin daşıdığı vəzifə Azərbaycan dilində sözdəyişdirməcək şəkilçilər və qoşmaların köməyi ilə düzəldilir.

of the book - kitabın

to the book - kitabın

in the book - kitabda

from the book - kitabdan

with the book - kitabla

İngilis dilinin səciyyəvi xüsusiyyətlərindən, biri də bu dildə söz sırasının nisbotən sabit olmasıdır. Bu o deməkdir ki, cümlədə hər bir üzvün özünməxsus müyyəyən yeri var. Mövcud söz sırasının dəyişməsi ilə cümlənin

